



[XN: Zohrab Mnatsakanyan utanmadan thlksizlik problemlrindn danr](#)

Azərbaycan Respublikasının Xarici İr Nazirliyinin Mtbuat Xidməti darsinin risi Leyla Abdullayeva KV-
.in sualn cavablandrb

Arannews-Rusiya Federasiyasnn xarici ilr naziri S.Lavrovun bu ilin 21 aprel tarixind keçirdiyi video-konfrans zaman Ermnistan-Azərbaycan Dəlq Qaraba münaqisinin hlli üzr aparlan danqlara dair ssİndirdiyi byanatna Ermnistann xarici ilr naziri Zohrab Mnatsakanyan münasibt ?bildirdi. Bu xüsusda Azərbaycan XN-in rhini övrn bilrikmi Mlum olduu kimi, müasir dünya düzni İI Dünya - müharibsindn sonra formalad v onun saslar 1945-ci il BMT Nizamnamsi, 1975-ci il ATT-in Helsinki Yekun Akt v 1990-c il Paris Xartiyas sndlirnd öz ksini tapd. Bütün bu fundamental sndlrd beynlxalq hüququn norma v prinsiplrin, o cümldn dövltlrin suverenliyi, razi bütövlüyü, elc d xalqlarn öz müqddrat prinsiplrin aydnlq gtirilir. Azərbaycan kimi, Ermnistan da bu sndlrin tamhüquqlu itirakçsdr v onlara birmnal kild riayt edilmk öhdliyini öz üzrin götürüb. Bir daha xatrladrq ki, itirakç ölkrl digr ölkrlin razilrinin toxunulmazlna v ya siyasi müstqilliyin qar güc istifad etmkdn çkinmlidirlr. Hmçinin növbti df vurulayrq ki, yuxarda qeyd etdiyimiz Helsinki Yekun Aktnda qeyd olduu, daha sonradan is Paris Xartiyasnda bir daha tsdiq olundu kimi, öz müqddratn müyyn etm prinsipin gldikd, itirakç ölkrl BMT Nizamnamsinin mqsd v prinsiplrin, elc d dövltlrin razi bütövlüyü d daxil olmaqla, beynlxalq .hüququn mü:vafiq normalarna uvun olaraq hrkt etmlidirlr Ermnistanla Azərbaycan arasndak münaqi halnda, mhz Ermnistan Respublikas yuxarda qeyd etdiyimiz öhdliklerini pozaraq qonu Azərbaycana qar hrbi gücdn istifad etmkl onun beynlxalq tannm torpaqlarnn bed birini ial edib v bu razilrd yaayan bir milyondan artq azərbaycanln etnik tmizlmy mruz qoyub. Bel bir vziyytd ialç ölk olan Ermnistann xarici ilr naziri utanmadan thlüksizlik problemlrindn, müqddrat azad kild ifad etmkdn danr. Hrbi ial raitind hans thlüksizlikdn danmaq olar? Bir ölk trfindn digr ölknin razilrinin ial faktnn özü el davaml thlük mnbyidir. Qaraban halisinin üçd birinin öz daimi yaay yerlindn didrgin salnd v 30 il yaxndr ki, evlrin qaytmaq imkanndan v öz bölgirlinin glcyin dair azad irad nümayi etdirilmsindn mhrum oldunqlar bir vaxtda, n Qaraba halisinin thlüksizliyi, n d azad .iradnin nümavi etdirilmsindn danmaq olmaz

Bu ilin 21 aprel tarixind Rusiya Federasiyasnn Xarici ilr naziri Serqey Lavrovun Ermnistan-Azərbaycan Dəlq Qaraba münaqisinin hllin mrhlli yanama il bal ssİndirdiyi mlum rhin gldikd is, bu yanamann ATT-in Minsk Qrupunun bütün hmsdrli trfindn nümayi etdirildiyini tsdiq ed bilrm v bu mövqe onlarn özli trfindn münaqinin tnzimlnmsi prosesinin bütün mrhlirind v bütün sviyylrind dflrl v ardcl olaraq .ssİndirilib

Yadda saxlamaq lazmdr ki, ial müvqqtidir. N qdr tez Ermnistan bunu drk edrs v öz-özünü, xalqn aldatmaa, hmçinin

beynıxalq ictimaiyyti yanltmaq sylrin son verrs, qan tökülmsinin v
onsuz da heç d yax olmayan vziyytinin daha da pislmsinin qarasn
.alnmas üçün bir o qdr çox ans olar